

İşıqlı sabahlar üçün, parlaq bir gələcək üçün,
çicəklənən millət üçün, səsi dünyaya yayılacaq bir
gənclik üçün, **düşünərək yaşayınlar** üçün, xoşbəxt bir
aile üçün, sevincli qəlblər üçün, gülən üzlər üçün,
həyat səhifələrimizi parlaq imza sahiblərinin
qələmi ilə yazmaq üçün

parlaq imzalar

Kitabin sahibi: _____

Oxu tarixi: _____

Ürək ver:     

GİZLİNDƏN QEYDLƏR

FYODOR DOSTOYEVSKI

Rus dilindən tərcümə:

Azad Yaşar



Koordinator: Amin
Redaktor: Fərid HÜSEYN
Korrektor: Turac ELDARQIZI
Tərtibatçı: İsmayıllı SÜLEYMANLI
Art-direktor: Ramin HƏSƏNƏLİZADƏ
Cildin dizayneri: Bayram QAFAROV

**Фёдор Михайлович Достоевский
ЗАПИСКИ ИЗ ПОДПОЛЬЯ**

**Fyodor Mixayloviç Dostoyevski
GİZLİNĐƏN QEYDLƏR**

Bakı, "Parlaq İmzalar" Nəşriyyatı – 2023, 200 səh. / II nəşr

© “Эпоха” журналь / 1864

© Parlaq İmzalar MMC / 2021

Kitabın bütün hüquqları qorunur. İcazəsiz olaraq hər hansı vasitə ilə nəşri və yayımılanması qadağandır.

Parlaq İmzalar Nəşriyyatı | 108
Klassiklər seriyası | 17



www.parlaqimzalar.az
info@parlaqimzalar.az
[Facebook](https://www.facebook.com/parlaqimzalar) / [Instagram](https://www.instagram.com/parlaqimzalar)
0559697259 / 0559897259

Mətbəə: "AVE PRİNT" MMC
Çap tarixi: 31.10.2023
Sifariş: 04(27)/23

Fyodor Dostoyevski 1821-ci il noyabrın 11-də Moskvada anadan olub. Dostoyevski uşaq yaşılarından Puşkin, Qöte və Servantesin əsərləri ilə tanış olub. 1846-ci ildə ilk romanını – “Yoxsul insanlar”ı yazıb. Bu roman haqqında dövrün məşhur tənqidçisi Belinski müsbət fikirlər səsləndirib. Amma növbəti romanları ədəbi ictimaiyyət tərəfindən bir o qədər də bəyənilməyib. 1849-cu ildə hakimiyət əleyhinə fəaliyyət göstərdiyinə görə Sibirə sürgün olunub.

Yazıcıya dünya şöhrəti gətirən əsəri – “Cinayət və cəza” 1866-ci ildə çap olunub. Bunun ardınca “İdiot” (1869) və “Şeytanlar” (1872) romanlarını yazıb. Büyük yazıçı sonuncu romanı “Karamazov qardaşları”nı 1880-ci ildə tamamlayıb. Dostoyevski, demək olar, bütün həyatı boyu ruhi böhran-dan çıxa bilməyib, daim borclu olduğu insanlar tərəfindən sıxışdırılıb. Dünya ədəbiyyatının böyük klassiki 1881-ci il fevralın 9-da vəfat edib.

Azad Yaşar 1961-ci il aprelin 10-da Bakıda anadan olub. Orta təhsilini Əli-Bayramlı (Şirvan) şəhərində, ali təhsilini isə Azərbaycan İnşaat Mühəndisləri İnstiutunda memarlıq ixtisası üzrə alıb. Həm ölkəmizdə, həm də Rusiyada memar, dizayner və rəssam kimi çalışıb.

800-ə yaxın dünya yazılısının müxtəlif janrlardakı əsərlərini dilimizə çevirib. “Məsnəvi”dən seçmələr” (Mövlana), “Missioner” (Ə. Həmdi Paşa), “Seçilmiş əsərləri” (Gi dö Mopassan), “Korlaşma” (E. Kanetti), “YaHU” (pritçalar antologiyası), “Bütün əsərləri” (M. Ş. Vazeh), “Müsyö İbrahim və “Quran” çıçəkləri” (E. E. Şmitt) adlı tərcümə kitabları nəşr olunub.

Mündəricat

I

GİZLİNDƏ _____ 9

II

SULU QAR BARƏDƏ _____ 65

I

GİZLİNDƏ

Qeyd:

Həm bu qeydlərin müəllifi, həm də “qeydlər”in özü, heç şübhəsiz ki, uydurulub. Bununla belə, cəmiyyətimizi forma-laşdırı şərtləri nəzərə alsaq, bu qeydlərin müəllifi kimi in-sanlar cəmiyyətimizdə nəinki var ola bilərlər, hətta var olma-lıdırlar da. Yaxın keçmişə aid xarakterlərdən biri olduğu üçün mən onu daha qabarlıq şəkildə oxucu kütləsinə göstərməyə çalışdım. Bu adam hələlik canlı bir nəslin nümayəndəsidir. “Gizlin” adlandırdığım bu parçada sözügedən şəxs həm özünü, həm həyata baxışlarını bizlərə təqdim edir və sanki bu yolla özünün bizim mühitdə necə ortaya çıxdığının, yaxud mütləq ortaya çıxmali olduğunu səbəblərini başa salmağa çalışır. Növbəti parçada isə bu şəxsin həyatına aid bəzi əhvalatların yer aldığı əsl “qeydlər” sizə təqdim olunacaq.

Fyodor Dostoyevski.

1

Mən xəstə adamam... Mən kinli adamam. Heç kəsin vecinə deyiləm. Məncə, qaraciyərim ağrıyır. Əslində, xəstəliyimlə bağlı düz-əməlli heç nə bilmirəm və bəlkə, heç haramın ağrıdığını da dəqiq bilmirəm. Nə müalicə olunur, nə də buna bir ehtiyac duyuram, hərçənd təbabətə və həkimlərə hörmətim var. Mən həm də hədsiz xurafatçıyam; hətta o dərəcədə ki, bu mənim təbabətə hörmətimə xələl gətirmir. (Xurafata inanmaq üçün isə yetərincə savadlıyam, gəl ki, yenə də xurafatçıyam). Yox, mən acığa müalicədən yayınıram. Hə, bunu, yəqin, heç cür ağlınzıza siğışdırıa bilmirsiniz. Mən isə anlayıram. Belə, yəni sırf acığa düşərək, mən kimin qabağına kötük diyirlədiyimi, bəlkə də, sizlərə izah edə bilmərəm, amma tamamilə dəqiq bilirəm ki, müalicəyə getməməklə həkimlərə “pislik” eləmiş sayılmaram, çünki bu yolla özümə, sadəcə öz qəsdimə durduğumu hamidan daha yaxşı bilirəm. Amma yenə də, müalicədən imtina səbəbim – məhz acığa düşməyimdir. Əgər qaraciyərim də ağrıyırsa, qoy daha betər ağrısın!

Artıq çoxdan bəri – iyirmi il olar, mən bu cür yaşayıram. İndi qırx yaşım var. Əvvəllər dövlət qulluğunda

Gizlindən qeydlər

idim, indi işdən çıxmışam. Əzazil bir məmür idim. Kubudluq etməkdən həzz alırdım. Əgər rüşvət almırımdısa, deməli, ən azından necəsə acığımı kimdənsə çıxmalı idim. (Bu zarafatım yersiz alındı, yəqin, amma yenə də olsun. Yazanda düşünmüşdüm ki, şüx bir şey alınar, indi isə görürəm ki, iyrənc ədabazlıq eləmək istəmişəm – ona görə də mətnədə bu cümləni qəsdən saxlayacağam!) Arayış almaq üçün oturduğum masaya yanaşanda müraciət edənlərlə dişlərimi qıçayaraq danışdım, bu hərəkətimlə kimisə pisikdirməyə nail olanda, görünməmiş bir həzz duyurdum. İstəyimə isə, demək olar ki, həmişə çatırdım. Bizimkilərin əksəri onsuz da gözüqipiqdır, həm də ki yanına xahiş-minnətə gəlirdilər də. Amma onların arasındaki yekəxana zabitdən xüsusişlə acığım gəlirdi. O, heç cür mənə tabe olmaq istəmirdi və öz qılıncını cingildətməsiylə lap zəhləmi tökmüşdü. Sırf bu qılınc ucbatından düz il yarımla onunla cəngə çıxdım. Nəhayət, mən qələbə çaldım. Bir də yanında silahını cingildətmədi. Həm də bu hadisə baş verəndə hələ sütül cavan idim. Hə, cənablar, heç bilirsiniz, bu kinim hardan qaynaqlanır? Məsələnin bütün məğzi və iyrəncliyi də elə ondadır ki, mən dəqiqəbaşı, hətta dərin qəzəb hissinə qapılonda belə, öz-özümə tam səmimiyyətlə etiraf edirəm ki, əslində, mən nəinki kinli adamam, hətta qəzəblənməyi də bacarmıram: sadəcə kef havasına kiməsə hədə-qorxu gəlir, bununla özümə sanki təskinlik verirəm. Həmin vaxt ağızımın köpükləndiyinə baxmayıb, qabağıma bir oyuncaq və ya qənd-çay qoysanız, əlüstü necə sakitləşdiyimi aşkar gö-

rərdiniz. Hətta o an qəlbim əsl yuxaya dönərdi, hərçənd sonradan özümə hələ bir müddət də dişlərimi qıçırdacaqdım və çəkdiyim xəcalətdən bir neçə ay yuxum ərşə çəkiləcəkdi. Neyləyim, xasiyyətim belədir.

Qəddar bir məmür olmağım barədə bir az əvvəl yan dedim. Bunu acığımızdan dedim. Onda o müraciət edənlərlə və həmin zabitlə sadəcə məzələnirdim, əslinə qalsa, heç istəsəm də, qəddar ola bilmirəm. Bunun tam əksini isbatlayacaq xeyli dəlilim var və onları dəqiqliyə dəqiqliqə sizə etiraf edə bilərəm. Onların, yəni o təzadlı hissələrin içimdə qaynadığının da mən fərqində idim. Onların içimdə bütün ömrüm boyu qaynadığından da, hər an daşib-tökülmək istədiklərindən də agah idim, ancaq buna mane olurdum, onları coşub-daşmağa qoymur, həm də bunun qarşısını bilərəkdən alırdım. Onlar isə mənə hədsiz dərəcədə əzab verir, məni çapalayıb-çırpinmağa təhrik edirdilər və ən axırdı məni necə bezdirildilərsə, daha deyiləsi deyil! Cənablar, bəlkə, indi sizə də elə gəldi ki, qarşınıza keçib, tövbə-etiraf edir, sizlər dən əfv-filan diləyirəm?.. Əminəm ki, bu sizə elə gəlir... Hətta sizə elə gəlməsinə rəğmən, inanın ki, bu mənim heç vecimə də deyil...

Mən nəinki qəddar, ümumiyyətlə, adam olmayı da bacarmadım: nə qəddar oldum, nə nəcib, nə əclaf, nə dürüst, nə qəhrəman, nə də cücü. İndi də öz məhrəm guşəmə çəkilib, mənə hər hansı fayda verməyən və hiddət dolu bu təsəlliylə özümü ovudurdum ki, həyatda ağıllı adamdan ciddi heç nə çıxmaz, halbuki axmaq birindən nə isə alınar. Bə-ə-li, on doqquzuncu əsrin ağıllı

Gizlindən qeydlər

insanı öz mahiyyəti etibarıyla xaraktersiz olmağa həm borcludur, həm də mənəvi cəhətdən buna məcburdur, xarakter sahibi və ya işgüzar insan isə əsasən dayaz bir məxluq olmalıdır. Bu, mənim qırx il ərzində gəldiyim qənaətdir. Hazırda qırx yaşım var, qırx illik dövr isə elə ömrün hamısı deməkdir, hətta bu, xeyli ahil yaşıdır. Qırx yaşdan artıq yaşamaq ayıbdır, abırsızlıq və mənə-viyyatsızlıqdır! Səmimi söyləyin görüm, qırx yaşdan artıq kimlər yaşayır axı? Sizə deyim də, kim o qədər yaşayır: sarsaqlar və nadürüslər. Mən bu qənaətimi bütün ahılların, bütün o hörmətli, çalsاقlı və müşk ətirlili ahılların düz gözlərinin içində baxa-baxa da deyərəm! Bütün dünyanın gözü qabağında deyərəm həm də! Bunu deməyə mənim haqqım var, çünkü özüm də altmış yaşa qədər yaşayacağam. Hətta yetmiş yaşa qədər yaşayacağam! Səksən yaşa qədər yaşayacağam!.. Dayanın görüm! İcazənizlə bir nəfəsimi dərim...

Yəqin, cənablar, düşünürsünüz ki, məqsədim sizləri güldürməkdir? Hə, onda yanılırsınız. Mən heç də sizə göründüyüm qədər və ya bəlkə, sizə görünə biləcəyim qədər deyib-gülən bir insan deyiləm; yeri gəlmışkən, əgər bütün bu çərənləməyim sizləri bezdirdisə (artıq bunun fərqliyə varmağa başlamışam), ağlınzda bircə sual doğa bilər: axı kiməm ey mən? – Baxın, onda sizə cavab verərəm ki, mən 8-ci dərəcəli bir məmuram. Qar-nımı doyurmaqdan ötrü (həm də sırf bundan ötrü) işlə-yirdim və ötən il uzaq qohumlarımından biri mənə öz mə-nəvi vəsiyyətnaməsinə əsasən altı min rubl miras qo-yandan sonra dərhal istəfa verdim və indiki guşəmə qa-

pandım. Mən elə əvvəllər də bu guşədə yaşayırdım, indi isə oraya məhz qapanmışam. Baxımsız və naxoş mənzilik şəhərin ta o biri başındadır. Ağbirçək xadiməm köntöy bir kənd qadınıdır, küt olduğu qədər də acıqlıdır və ondan həmişə xoşagəlməz bir iy gəlir. Hər kəs deyir ki, Peterburqun havası mənə düşmür və xeyli məhdud imkanlarla Peterburqda yaşamaq mənə hədsiz bahalı gəlir. Bütün bunları mən hər barədə təcrübəli, çoxbilmiş məsləhətçilərdən və başıyla hər deyiləni sərf təsdiqləyənlərdən hər halda daha yaxşı bilirəm. Ancaq mən yenə də Peterburqda qalacağam, Peterburqdan heç yərə gedən deyiləm! Ona görə getməyəcəyəm ki... Eh, bir də axı mənim harasa gedib-getməməyimin fərqi var ki?!

Yeri gəlmışkən, dürüst bir insan böyük şövqlə nə barədə danışa bilər?

Cavab: özü barədə.

Odur ki mən də sizə məhz özüm barədə danışacağam.

2

Heç bilmirəm indi məni dirləməyə həvəsiniz var, ya yox, ancaq, cənablar, mən sizlərə özümün hətta bir həşərat qədər də dəyər qazana bilməməyimdən söz açmaq istəyirəm. Dəfələrlə bir həşərata çevrilmək istədiyi-mi indi qarşınızda açıq-aşkar etiraf edirəm. Ancaq mən buna da layiq ola bilmədim. Cənablar, and içirəm ki, çox şeyi anlamağın özü də bir xəstəlikdir, həqiqi mənada və ağır xəstəlikdir. Adı insan şüurunun yarısı, yaşadığımız bu zavallı on doqquzuncu əsrə isə inkişaf etmiş